



UĞURLA BİRLİKDƏYİK!

## RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatlı)

A. KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	412670.17
2. I dərəcəli kapitaldan tutulmalar	6427.95
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1 – 2)	406242.22
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	32230.03
5. Məcmu kapital (3+4)	438472.26
6. Məcmu kapitaldan tutulmalar :	40669.69
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	397802.57
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	1762998.24

faizlə

	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	6.00%	5.00%	23.04
10. Məcmu kapitalın adekvatlıq əmsalı	12.00%	10.00%	22.56
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		0.00%